

# SÖZÜN FATEHİ KÖNÜLLƏRİN FATEHİ HAQQINDA

*Əli Rza Xələflinin “Türkiyənin zəlzələ ağrılıarı” məsnəvi poeması haqqında düşüncələr*



**Təyyar SALAMOĞLU,  
ADPU-nun professoru,  
Əməkdar müəllim**

yaşantıları canlandırırdı. Hiss olunurdu ki, baş verənləri həzm eləməyə şair qəlbinin gücü çatmir, baş verənlərə qarşı düşüncə məkanı olan beyin üşyan edirdi. Hiss olunurdu ki, lap yaxın zamanlara qədər Türkiyənin dünyada artan nüfuzundan, bütün türk dövlətlərinin böyük qardaşı olaraq öz missiyasını çox ləyaqətlə yerinə yetirməsindən, qırx dörd gün-lük mühəribəmizdə bizə hər cür dayaq olmasından riqqətə gələn sənətkar varlığı (hissi və düşüncəsi) baş verənlərlə birşə bilmir, fələkdən gələnə qarşı ürəyinin ağrılırını Allahın qismən etdiyi ilhamla misralara çevirib, yüngülləşmək istəyir. Təsəllini qələmə sarılmaqdə görür, ancaq təkcə özünə təsəlli üçün yox. Gələn dərd, bəlanın miqyası o qədər ağır, o qədər gözlənilməzdır ki, sənətkarın özünü düşünməyə vaxtı yoxdur. Çünkü səhəbət Türkiyədə, bəzilərinin yüz ildən bir, bəzilərinin isə beş yüz ildən bir baş verə bilən hal kimi dəyərləndirdikləri zəlzələdən gedir. O qədər ağır bir vəziyyətdən səhəbət gedir ki, hamı özünü unudaraq, yalnız bir məsələ haqqında düşünür: Türkiyəmiz bu ağırlığın altından qalxa biləcəkmi?

Hiss olunurdu ki, şair özünü unudub, qardaş ölkənin ve bütövlükdə türk dünyasının sağ ikən qəlbələrdə heykəlləşən böyük liderinin ağrılırını yaşayır, acılarını bölüşmək istəyir, fikrən, hissən, bütün varlığı ilə onun yanındadır. Əlindən gələni edir ki, “Ərdoğana və Türkiyəyə” təskinlik olsun. “Yarıqəm-yarıqürür” dastanı belə yaranır:

Qürurundan enmə sən, əyilmə sən, Sultanım, İncimə bir kimsədən, öyülməsən, Sultanım.

...Uçar olsan qızılqus, şahinsən göy üzündə, Ulaşan boz qurdusən millətin köy üzündə.

Qətiyyətin yol açır Türkün Tanrı dağına, İradən işiq saçır Turanın bayrağına.

...Türkiyənin önündə Turana yol açırsan, Alp Ər Tonqa ruhuna qəlbindən nur saçırsan.

Bilirik, Ərdoğansan - Bilgə Xaqan gücündə, Qənim üstə ulayan Bozqurdsan qan gücündə.

Şairin özünün “Yarıqəm - yarıqürür dastanı” adlandırdığı əsəri oxumağa ara verdiyim ani məqamda içimdən keçən bir fikri də çox yaxşı xatırlayıram: Bu şairlər nə xoşbəxt adamlardır. Düşünürəm ki, şeir onları ağırlaşdırın yükü atmağa yardımçı olur. Yaşantılarını şeirə çevirmək, heç şübhəsiz ki, insanı müəyyən qədər yüngülləşdirir. Şeirdə ifadə olunanlar baş vermiş hadisə ilə bağlı təsəlliyyətə çevirilir. N.Kəsəmənlinin nə vaxtsa oxuduğum bir sözünü xatırlayıram: “Mən şeir yazmiram ki, ürəkdən yük atıram”. “Atılan yük”ün dəyəri ondadır ki, şairlə bərabər həmin dərdi yaşıyan milyonların da təsəllisinə çevirilir. Məhz bu məqamda qələmin missiyası müqəddəsləşir, əvəzolunmaz olur.

Son zamanlarda Əli Rzanın poetik axtarışlarında klassik janrlara xüsusi meyl müşahidə olunur. Demək lazımdır ki, klassik formalarda o, şair “mən”ini daha sənətkarlıqla ifadə edir. “Türkiyənin zəlzələ ağrılıarı”nı oxuyanda özümü klassik şeir estetikasının cazibə dairəsində hiss edirdim. Cüt-cüt qafiyələnən misralar məni bu əsərdə ilk təəssüratda “məsnəvi” ovqatına götürirdi. “Poema-məsnəvi” deyə düşünürdüm. Beytdən beytə keçdikcə, misralardan, beytlərdən boy verən yaşantılar - hissələr, düşüncələr qənaətimi redaktəyə istiqamətləndirirdi: Əsərdə mədhiyyət-mərsiyə ovqatı hakim idi. Qəzətin manşetə çıxardığı “yarıqəm-yarıqürür dastanı”

ifadəsi də klassik anlamda “mədhiyyət-mərsiyə” anlayışını tamamlayırdı. Şeirin ruhu, doğrudan da, yarın mədhiyyə, yarı mərsiyə ovqatına köklənməklə sənətkarlıqla dərdimizi oxşayır, bu dərdi türkün ninnisinə çevirir, ruhumuzu sakitləşdirməyə, təsəlliyyətə sövgə edirdi. Klassik qəsidiənin canında mədh ovqatı var. Klassiklərimizin yaradıcılığından bu janr mədh ruhu ilə qırmızı xətt kimi keçib. Misralar qoşa qafiyələnməsəydi, mən bu əsərə məmənuniyyətlə “qəsidiə” deyərdim. Qafiyəsinə rəğmən bu şeirə başdanayağa qəsidiə ruhu hakim kəsildiyi üçün, nəzəriyyəci lərlər və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tədqiqatçılarından üzr istəyərək onu şərti də olsa, qəsidiə kimi qəbul edirəm. Ancaq elə bu məqamda nəzəriyyəci lərlərin özlərinin irəli sürdükləri bir fikri də nəzərə almaları təmənnasındayam: “Müasir poeziyada forma baxımdan bir sərbəstlik, orta əsr qafiyəpərdə dərəcələndirilən və klassik poetika tə